

# Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

No 94 (1942) 18 may 2019-cu il

(əvvəli ötən sayılarımızda)

Məqalədə hadisələr 1946-cı ilin yanvar ayında (yanvar ayı da daxil olmaqla) davam edir. Ona görə də əsərdə Güney Azərbaycan milli-azadlıq hərəkatının məğlub olma səbəbləri və Sovet dövlətinin bu inqilabda oynadığı rolü haqqında əhatəli bəhs olunmamışdır.

M.Çeşməzərinin əsərini tehlil edərək belə nəticəyə gəlməyə imkan verir ki, Güney Azərbaycanın azadlıq hərəkatı olduqca qüvvətli olmuş və İran hakim dairələrini qorxuya salmışdır. Xaricdən Sovet hökumətinin siyasi və hərbi yardımına baxmayaraq (M.M.Çeşməzəri bu məsələlərə yer verməmişdir), Güney Azərbaycanın milli-azadlıq hərəkatı, əsasən qabaqcıl ziyalıların və xalqın qüvvəsinə arxalanmış və ona güvənmişdir.

dığını göstermişdir. H.M.Həsənov qeyd edirdi ki, Rza şah diktatürü süqut etdikdən sonra ölkədə, xüsusən Şimal vilayətlərində demokratik hərəkat üçün bəzi şərait yaranmışdı. Bu na, burada Sovet ordu hissələrinin olması da şərait yaratmışdı.

Mehəmmədtagı Zehtabinin "21 Azər hərəkatının yaranması" adlı məqaləsində bu hərəkatı "ikinci Dünya müharibəsindən sonra ümumən İran azadlıq hərəkatının, xüsusən milli azadlıq hərəkatının zirvəsi" adlandırmışdır. Onun fikrinə, bu hərəkat heç bir xarici əl vasitəsilə yaranmamışdır, bu hərəkat o dövrdən ictimai hadisələrin qucağında tədricle, təbii halda və xalq hərəkatının istəyi və iradəsi ilə yaranmışdır.

M.Zeytabi İranın, bütün İran milletləri kimi azərbaycanlıların və bütün İran türklərinin də qədimdən vətəni ol-



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA

KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN


İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDU



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA  
KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT  
DƏSTƏYİ FONDUNUN MALİYYƏ DƏSTƏYİ İLƏ DƏRC OLUNUR



## İranda Azərbaycan türklərinin milli-azadlıq hərəkatı tarixinin (1941-1946-ci illər) tarixşunaslığı



Qulamrza Səbri Təbrizi "Azərbaycan Milli hərəkatında ana dili faktoru" adlı əsərində haqlı olaraq qeyd edirdi ki, Azərbaycanın parçalanması və millətin böyük bir parçasının İran fars rejiminin əsarəti altında yaşamağa məhkum olunması məsəlesi müstəqil Azərbaycan Respublikasında toplumu düşündürən, ictimai-siyasi düşüncəni narahat edən probleme çevriləmidir.

H.M.Həsənov da "Cənubi Azərbaycanda milli-demokratik hərəkat (1941-1946-ci illər)" adlı əsərində Azərbaycan xalqının milli-azadlıq mübarizəsinin əsas səbəbləri kimi iqtisadi, siyasi və mənəvi amilləri göstərmişdi. Müellif demokratik qüvvələrlə irtica qüvvələri arasında mübarizədən xüsusi olaraq bəhs etmişdir. Müellif İrandakı Sovet İttifaqı qoşun kontingentinin rəhbərliyi və digər rəsmilərin təşkil etdikləri müxtəlif tedbirler Cənubi azərbaycanlıların siyasi, ictimai, mədəni fəallığının artmasını stimullaşdır-

duğunu göstərmək yanaşı, başqa İran milletləri kimi azərbaycanlılar və bütün İran türkləri bundan sonra keçmiş kimi hüquqsuz yox, azad, bərabər-hüquqlu bir millət kimi varlıq, dil, ədəbiyyat və milli xüsusiyyətlərini qorumaqla azad şəkildə İranda yaşaya-cağını yazmışdır.

Müellif "21 Azər" hərəkatının son hədəfi-

nin İranda azadlıq, demokratiya və konstitusiyani bərqrər etmək olduğunu da göstərmişdi.

Şövkət Tağıyeva "21 Azər Hərəkatı ilə bağlı bəzi müləhizələr" adlı məqaləsində Milli hökumətin yaradılmasına aparan yolda hərəkətə Sovetlərin arxa durduğunu qeyd etmişdir.

Müellif terəfindən "... Sovetlərin təklifinə razı olaraq 1945-ci ilin sentyabrında Azərbaycan Demokrat Fırqəsini (partiyasını) yaratmaq, Güney Azərbaycanda demokratik seçkilər yolu ilə Milli Hökuməti təşkil etmək və Güneydə sosial-iqtisadi, siyasi, mədəni islahatlar və quruculuq işlərinə başlamaq düzgün seçim və son dərəcə zəruri bir addım" kimi dəyərləndirilmişdi. Ş.Tağıyeva 1945-1946-ci illərdə Güneydəki hərəkatın dərslərində bəhs edərən haqlı olaraq yazılırdı ki, 1) Ən mühüm dərs bundan ibarətdir ki, heç vəchlə, heç bir vaxt, heç bir mühüm məsələnin həllində (elə qon-

darma Qarabağ probleminin özündə olduğu kimi) Moskvaya tam arxalanmaq olmaz; 2) hərəkatdan çıxan ikinci mühüm nəticə, zənnimcə, bundan ibarətdir ki, Azərbaycan xalqı öz təlyükli məsələlərini həll etdikdə quzeyli-güneyli bütün xalqın birliyinə arxalanmalıdır.

Adıgözəl Məmmədov problemlə bağlı davamlı olaraq bir neçə məqale çap etdirmişdi. Həmin məqalələrdə, müəllif Rusiya arxiv sənədlərinə istinad etmək ərəbənə İranda baş vermiş milli-azadlıq hərəkatının gedişində daha çox SSRİ-nin rolunu qabarık şərh edir.

Rus tarixçilərindən M.S.İvanovun redaktorluğu altında nəşr olunmuş "İran tarixi" adlı əsərdə ölkədə demokratik hərəkatın dirçəlməsi və inkişafını faşist Almaniyası ilə əlaqələrin kəsilməsi, Rza şahın taxt-tacdan əl çəkməsi və sovet qoşunlarının İrana daxil olması ilə əlaqələndirilmişdi.

"İran tarixi" əsərini yazan sovet tarixçiləri İranda baş vermiş kütləvi nümayişləri az qala SSRİ-nin müdafiəsi üçün baş verdiyini göstərirdilər. Halbuki, İranda baş verən narazılıqlar Rza şah Pəhləvi hökumətinin yürütdüyü daxili və xarici siyasetə qarşı idi. Bu barədə də məqalənin əvvəlində qeyd olunub.

I.V.Qaydukun "BMT və İran böhranı (1946-ci il)" adlı məqaləsində isə 1946-ci ildə İranda yaranmış böhranı BMT-nin məşğul olduğu ilk böhran adlandırmışdı. Müellif yazırdı ki, eger bu münaqişənin əsas tərəflərindən biri İranın Pəhləvi hökuməti ilə Güneydə qurulan Milli hökumət idisə, digər tərəfini SSRİ, ABŞ və Böyük Britaniyanın maraqlarının toqquşması tuturdu. Bu üç dövləti Yaxın və Orta Şərqi mühüm strateji əhəmiyyət daşıyan zəngin neft ehtiyatları cəlb edirdi.

Beləliklə, problemlə bağlı yazılmış əsərlərin bir qisminin təhlili onu göstərir ki, 1941-1946-ci illərdə İranda milli-azadlıq hərəkatının irəli sürdüyü məsələlər yalnız bugünkü həyatın yektişdirdiyi məsələlər deyil, Azərbaycan xalqının bütün tarixi boyu hazırladığı bir məsələ olmuşdur.

Müasir Azərbaycan tarix elmində İranda Azərbaycan türklərinin 1941-1946-ci illər milli-azadlıq mübarizəsi ilə bağlı yazılmış elmi-tedqiqatlar əsərlərində bu hərəkatın ayrı-ayrı mərhələlərində görülen işlərin ehemiyəti və onun süqtunun səbəblərinin araşdırılması onu göstərir ki, soydaşlarımızın problemləri hələ də həll olunmamış qalır. Bu baxımdan da problemin aktuallığı qalmaqdadır.

Bu gün İranda yaşayan 40 milyondan çox Azərbaycan türkү XXI əsrin əvvəllərində də öz ana dilində təhsil ala bilməməsi, dövlət müəssisələrində, yazışmalarda və s. münasibətlərde ana dilindən istifadə edə bilməməsi narahatlılıq doğurmaya bilmez.

Problemin tarixşunaslıq baxımından araşdırılması bir daha onu göstərir ki, tedqiq olunan problemin daha geniş və hər tərəfli araşdırılmasına ehtiyac duyulmaqdadır.

Sonda onu da qeyd etmək lazımdır ki, İranda Azərbaycan türklərinin milli-azadlıq mübarizəsinin məğlubiyətə nəticələnməsinə baxmayaraq, mübarizə bu gün də davam edir.

Vaqif Abışov,  
AMEA A.A.Bakı-  
xanov adına Tarix  
Institutu tarix üzrə  
fəlsəfə doktoru,  
dosent



ƏDALƏT •

18 may 2019-cu il